



Azərbaycanın tanınmış tarixçi alimi, tarix elmleri doktoru, professor, müharibə və əmək veterani Yusif Həbibullah oğlu Səfərov 1921-ci il mayın 2-də Azərbaycanın qədim mədəniyyət, sənətkarlıq və ticarət mərkəzlərindən olan Şəkide dünyaya göz açmış, çox mənali, ibretamız, gənc nəsil üçün örnək olası bir ömrə yolu keçmişdir.

Kiçik yaşlarından Vətənə böyük məhəbbət ruhunda tərbiyə alan, atası Həbibullah kişinin Vətən, yurd, doğma torpaq haqqında dediklərini böyük maraqla dinləyən, gəncliyi ikinci Dünya müharibəsinin ağırılıcılı illerine təsadüf edən Yusif Səfərov 1941-1945-ci illər müharibəsi başlanan kimi ordu sıralarına getmiş, müharibənin bir çox cəbhələrində alman-faşist işgalçılara qarşı vuruşmuşdu.

Yusif Səfərovun atası Həbibullah kişi də yaşının çox olmasına baxmayaraq, oğlunun ardınca müharibəyə gedib, 1943-cü ilde Kerç uğrundakı döyuşlarda həlak olmuşdur.

Müharibədə ağır yaralanmasına baxmayaraq, Yusif Səfərov 1947-ci ilə qədər orduda xidmət etmiş, yal-

MÜHARİBƏ VƏ ƏMƏK VETERANI

GÖRKƏMLİ TARİXÇİ ALİM

niz 1947-ci ilin yazında ikinci qrup müharibə əlili kimi baş leytenant rütbəsində ordudan təxxis olunmuşdur.

Vətən sevgisi, doğma torpağa bağlılıq Yusif Səfərovu indiki Bakı Dövlət Universitetinin tarix fakültəsi-hə daxil olmağa həvəsləndirdi. Beləliklə, 1951-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsilini davam etdirməyə başlayıb. 1954-cü ildə "1806-1812-ci illər Rusiya-Türkiyə müharibəsi (Qafqaz cəbhəsi)" mövzusunda namizədkən dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alır.

Y.Səfərov 1954-cü ildən BDU-nun tarix fakültəsində müəllim, sonra baş müəllim, dosent vəzifələrində çalışmışdır.

Pedaqoji fəaliyyətə başladığı andan Y.Səfərov tarix elminin geniş erudiysi, nəzəri bilik, məntiqi təfəkkür tələb edən sahələrindən biri—tarix elminin tarixşunaslığı üzrə ixtisaslaşmışdır. Moskva təhsili, böyük zəhmətsevərlik onun bu işdə uğur qazanmasına kömək etmişdir. 50-ci illerin sonu—60-ci illərdə Y.Səfərov ayri-ayrı rus və Azərbaycan tarixçilərinin tarixi görüşlərinə dair maraqlı mövzularla çıxış emiş, 1969-cu ildə isə İttifaq məqyasında tarixşunaslığı dair ilk dərs vəsaiti olan "SSRİ xalqlarının tarixşunaslığı" adlı iri-həcmli kitab nəşr etdirmişdir.

Y.Səfərov 1994-cü ildə "Azərbaycanın qədim tarixinin tarixşunaslığı (1920-1980-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, tarix elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.

Y.Səfərovun bir tarixçi kimi elmi maraqları daşışı çok idi. O, Azərbaycan tarixinin ən ziddiyətli, az işlənil-

miş və mübahiseli problemlərinin—xalqımızın soykökünün, dil mənsubiyyətinin, qədim dövlətlərimizin tarixi-coğrafi ərazilərinin, dövlətçilik ənənələrimizin və s. araşdırılması ilə də məşğul olurdu. 1998-ci ildə Y.Səfərovun "Azərbaycanın qədim və orta əsrlər tarixinin tarixşunaslığı" adlı monoqrafiyası çapdan çıxmışdır. Monoqrafiyada Azərbaycanın tarixi qədim daş-paleolit dövründən VII əsər—ərəb feodallarının ölkəmizi fəth etmələri, Albaniya-Azərbaycan dövlətinin süqtutuna qədərki böyük bir dövrün tarixi tarixşunaslıq baxımından tədqiq edilir. Kitabda "Azərbaycan" sözünün etimologiyası ilə de bağlı yeni mühəhizələr irəli sürülmüşdür.

1989-cu ildə onun "Qədim Azərbaycan. Biz nə bilirik?" monoqrafiyası çap edilmişdir. Vətənimizin qədim tarixinə həsr olunan bu kitabı geniş oxucu kütləsi maraqla qarşılamışdır. Təsadüfi deyil ki, Amerikanın "Azadlıq" radiostansiyası yarım ilə yaxın müddət ərzində hər gün bu monoqrafiyadan parçalar səsləndirmiş, xaricdə yaşayan soydaşlarımızı öz doğma yurdlarının qədim tarixi ilə tanış etmişdi.

Y.Səfərov elmi işi pedaqoji fəaliyyəti ilə six əlaqələndirirdi. O, "Azərbaycan tarixinin tarixşunaslığı" fənnində yüksək səviyyəli mühəzirələr oxuyurdu. Pedaqoji fəaliyyətindəki intizam və tələbkarlığı onu başqa həmkarlarından fərqləndirdi. Y.Səfərov sanki bir intizam, məsuliyyət və tələbkarlıq mücəmməsi idi. Bu gözəl xüsusiyyətləri hərbi xidmət dövründə özündə tərbiyə etmiş Yusif müəllim onları tələbələrinə aşila-maşa çalışır, onları dərin məsuliyyət hissini ilə tarix elminin incəliklərinə yiyələnməyə, tariximizin öyrənilməmiş səhifələrini tədqiq etməyə isti-

qamətləndirdir. Yusif müəllimdən dərs alan tarixçi tələbələr hazırda respublikanın müxtəlif idarə və təşkilatlarında—respublikanın dövlət strukturlarında, müxtəlif elm-təhsil müəssisələrində məsul vəzifələrdə çalışırlar. Yusif müəllim onlarca doktorluq və namizədkən dissertasiyalarının məsləhətçisi və rəhbəri olmuş, onun rəhbərliyi altında bir sıra alimlər formalasmışdır.

Y.H.Səfərov 100-dən çox elmi əsərin və məqalənin, metodik və dərs vəsaitinin müəllifidir. O, 60-ci illərdən bəri keçirilən bir çox elmi-nəzəri və elmi-praktik konfransların, sessiyaların iştirakçısı olmuş, məraqlı məruzələrlə çıxışlar etmişdir.

Y.H.Səfərov 1965-70-ci illərdə BDU-nun "SSRİ tarixi" kafedrasının müdürü, fakültə partiya təşkilatının katibi olmuşdur. Uzun illər universitet həmkarlar təşkilatı bürosunun üzvü, Azərbaycan SSR EA-nın Terminolojiya Komissiyasının və başqa təşkilatların, həmçinin Azərbaycan SSR "Bilik" Cəmiyyəti nəzdindəki tarix bölməsinin üzvü kimi də fəaliyyət göstərmişdir.

Y.H.Səfərov "Qırmızı Bayraq", "Böyük Vətən Müharibəsi" (I-II dərəcəli), "Qırmızı Ulduz" ordenləri, "Qafqazın müdafiəsi", "Varşavanın azad olunması" və başqa döyüş medalları, habelə müstəqil Azərbaycan Respublikasının mükafatı olan "Tərəqqi" medali ilə təltif olunmuşdur. O, Maydaməq stanitsasının fəxri vətəndaşıdır.

Görkəmlı alim, xeyirxah insan kimi tanınmış professor Yusif Səfərovun əziz xatırəsi tarixsevərlərin, tələbə və müəllimlərin, onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Anar İSGƏNDƏROV,
tarix elmləri doktoru,
professor.